

Bu gün Azərbaycan müstəqil, qüdrətli, siyasi və iqtisadi baxımdan heç bir asılılığı olmayan, Cənubi Qafqaz regionunun lider dövlətidir. Bütün bunlar mühərbiə şəraitində olan, 1994-cü il-dən bu yana atəşkəs rejimində yaşayan bir dövlətin qeyri-adı nailiyətidir. Şübhəsiz ki, əldə olunan uğurlar birmənali qarşılantır. Regionda mühüm güc strukturunun olması, cərəyan edən hadisələrə birbaşa təsiri bəziləri üçün arzuolunmazdır. Aprel ayı Azərbaycan tarixinə həm mətin, həm də çətin bir xatirə olaraq yazıldı. Bu ay şəhidlər verdik, bu ay gözüyaşlı anaların sayı artdı... Lakin bu ay illərdir həsrətlə gözlədiyimiz torpaqlara — Qarabağa yolumuz açıldı ... Bu ay tariximizin ən şərəfli şəhifələrindən biri başlıdı.

Tariximizin şərəfli şəhifəsi

Aprel döyüsləri atəşkəsin elan olumlarından bu yana ən irimiqyaslı hərbi əməliyyat oldu. Vəziyyət o həddə çatdı ki, Qarabağda məskunlaşdırılan “üzlü qonaqlar” qaçmağa başlıdalar. Bu çətin günlərdə bir milət olaraq birliliyimiz Milli Ordumuzda ruh yüksəkliyi yaratdı. Hər yerdə Azərbaycan bayrağı dalgalandı. Bütün regionlardakı gənclərimiz, yaşlılarımız əllerində üzrəngli şanlı bayraqımız, himnimizin sədaları altında meydana axıdı. Qəlbi Vətən eşi ilə çirpinan hər bir azərbaycanlı könüllü şəkildə döyüşə hazır olduğunu bəyan etdi. Xaricdə yaşayan minlərlə gəncimiz ordu sıralarına qoşulmaq üçün müraciət etdi. Budur, Vətənə sevgisi! Budur, Vətənə qayğı! Və budur, düşmənə göz dağı! Cəsur Azərbaycan əsgərləri, zabitləri öz canları bahasına düşmənin layiqli cavabını verdi, onu yerində otuzdurdu. Onlar bayraqımıza uca tutan işgildərdir. Onlar Seysulan məntəqəsi, Lələtəpə və Talyış kəndindəki yüksəklikləri ölkəmizə qaytaran şəhərəman döyüşüldərdir.

Bu gün Azərbaycanla Ermənistan müqayisə edilməyəcək səviyyədədir. Azərbaycanın her cür lazımı vesaitlələ təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu vardır. Ermənistan “şanlı əsgərlər” simasında təqdim olunan muzdlu qoşunla çəkinmədən hərbi güclən danişır, ordunun “qüdrətinə” dəstanlar yazar. O “şanlı əsgərlər” ki, döyüşə getməkdən çəkinərək qaçırlar, Serj Sarkisyana özgə torpaqları üçün döyüşməyəcəkləri bəyanatını verirlər. Sarkisyan isə hər vəchlə işğal faktını damnaqda davam edir. Lakin tarix heç nəyi unutmur: 18 may 2001-ci ildə Ermənistanın o vaxtkı müdafiə naziri (indiki prezident) Serj Sarkisyanyan Ermənistan parlamentindəki nitqi işgalçi siyasetin barız isbatıdır: “İşgal elədiyimiz torpaqlar var. Bunda utanılaçaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bu-nu 1992-ci ildə və ondan önce də deyirdik, indi də deyirik. Bəlkə, üslubum diplomatik deyil, amma həqiqət budur”.

laşmalarını izləməli oldu. Haylar ənənəvi peşələrinə sadıq qalaraq şivən qopardılar. Tərtər, Ağdam ərazisində düşmən tərəfindən vurulan evlər, məşinlər, hətta yaralanan və ölü mülki əhalisi bəzi dünya KİV-də Azərbaycanın qəddarlığı kimi yayılmıştı. Həmin torpaqlarımız erməni əraziləri və zərərçəkənlər erməni əhalisi olaraq təqdim olundu. Televiziya verilişlərində Qarabağın “erməniləmiş” tarixi qabardıldı, erməni “dəllilləri” ictimaiyyətənəkildən vaxtıdır. Qarabağın ermənilər tərəfindən müvəqqəti olaraq azərbaycanlılara verilməsi yenidən “gündəm mövzusu” oldu. Belə yerdə yaxşı de-

erməni hakim dairələrini hətta Belarus səfərini çağırıb, “başa salmağa” “məcbur etdi”. Ermənistən beynəlxalq hüquqa, ədalətə olan “hörməti”dir, bu! Bu səbəbdən ki, illərdən heç bir irəliləyiş nail olunmayıb...

İşğaldan azad olan ərazilərin strateji əhəmiyyəti

Seysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonunun Ağ-

nistan Müdafiə Nazirliyinin həlak olanlar siyahısında Dağlıq Qarabağın bir sakini də yoxdur — deməsi erməni qarayaxmasının tutarlı ifası idi. Rusiyalı ekspert Andrey Yepivantsev hadisələrlə bağlı şərhində belə bir ifadə işlətmüşdür: “Əvvəller bəziləri belə düşünürdü ki, Qarabağ azərbaycanlılar üçün alınmaz qaladır. İndi artıq heç kim buna əmin deyil”.

Bəli, son hadisələr bir daha göstərdi ki, artıq Qarabağ danışqlarını intensivləşdirməyin vaxtıdır. Qısa müddət ərzində Azərbaycan dövləti və xalqı nəyə qadir olduğunu sübut etdi. Bu, təkcə hərbi, siyasi qələbə deyildi,

Bu gün İrəvanda ən yüksək dövlət postlarını tutan şəxslər Xocalı soyqırımı cəlladırlar. Serj Sarkisyan köməksiz Xocalı sakinlərinin vohşicəsinə öldürülməsində şəxsən iştirak etmiş, insanlıqı sığmaya cinayətlərini çəkinmədən etiraf etmişdir. Saxta erməni tarixinin ideoloqu Zori Balayanın dünyaya məlum yürücü tarixçisi yaddaşımızda nifrəti yaşıdan faktlardır... Onlar öz mənfur niyyətlərini reallaşdırmaq üçün ana bətnindəki körpəni belə öldürməkdən çəkinməyən vəhşilərdir. Onlar özlərini “yazıq”, “kimsəsiz”, “təkənmiş” göstərən, “əzabəkəs erməni” cildində bürünərək dünyamın həqiqət görünə riya pərdəsi salanlardır. Bundan sonra hansı erməni səmimiyyətindən, humanizmindən səhbət gedə bilər?

Aprel toqquşması sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb. Bəzi qara qüvvələr zaman-zaman millətəmizdə ruh düşkünlüğünün hökm sürməsi, savaşa hazır olmaması və s. kimi şayiələrlə ictimai rəyə təzyiqlər edirdilər. Lakin Azərbaycan Ordusuna onun arxasında dayanan xalq sübut etdi ki, Qarabağ üçün vuruşmağa hazırlıq. Beynəlxalq təşkilatlar, hərbi ekspertlər, hətta bəzi erməni hərbiçiləri belə bu döyüşlərdə Azərbaycanın üstünlüyünü etiraf etdilər. Bu hadisələr Ermənistana bir mesaj iddi: işğal edilmiş torpaqlarımızda heç bir zaman möhkəmləməyəcəksiniz və münaqışdır dondurula bilməz! Qarabağsız Azərbaycan təsəvvüredilməzdir. Necə ki ürəksiz can mümkünsüzdür. Bu Azərbaycanımızın və tariximizin haqqı səsidir!

Mədəni ərsin talan edilməsi: 500-dən çox dini, tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, minlərlə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı, Azərbaycanda professional musiqi sənətinin əsası qoyma Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyleri və s. talan edilib. Xocalıda “Dairəvi Məbəd”(1356-1357) və “Turbə”-nın (XIV əsr) aqibəti məlum deyil.

İqtisadi zərər: Mühərbi nəticəsində Azərbaycan Respublikası 22 milyard dollar məbləğində ziyanə məruz qalıb.

Ilkin hesablamalara görə, Qarabağ mühərbi məbləğində əsir düşmüş və girov götürülmüş azərbaycanlılar: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 usaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz nəticəsində itkin düşən coxsayı vətəndaşlarımızın taleyi bu günədə naməlumdur.

Təkzibəlməz faktlar, statistik rəqəmlər misli görünürməmiş vəhşiliklərə imza atan ermənilərin əsil simasını üzə çıxarırlar. Hətta dünya birliliyinə çağırışları hələ də cavabsız qalmaqdadır.

Bəli, illərdir ki, biz gözləyirik ... Baxmayaraq ki, məqsədimizə döyüş yolunu ilə nail ola bilərik, yənə də sülh yolunu tuturuz. Çünkü biz humanist və sülhsevər xalqıq.

Nailə MƏMMƏDOVA, “Azerbaijan Realities” analitik qrupunun üzvü

Tarixi xatırlatma

Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən maddi ziyan:

Dağıdilan yollar və körpülər: Azərbaycana aid ümumi uzunluğu 25 min kilometr olan avtomobil yolu, ümumi uzunluğu 3984 metr olan 160 köprü, 14,5 min kilometr uzunluğunda elektrik xətti, 2500 elektrik transformatoru, 2 min kilometr qaz boru xətti, 160 su anbarı və 34-dən çox qaz paylama stansiya xətləri ...

Təhsil və səhiyyə qurumlarına dəyən ziyan: ümumilikdə 140 min şagirdin oxuduğu 600 məktəb, 53 min şagirdin təhsil aldığı 65 peşə məktəbi, 2 yüksək təhsil qurumu, 700 səhiyyə ocağı, 800 nəfərlik xəstəxana, poliklinika, doğum evləri, apteklər, təcili yardım xəstəxanaları. Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır.

Aprel toqquşması sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb. Bəzi qara qüvvələr zaman-zaman millətəmizdə ruh düşkünlüğünün hökm sürməsi, savaşa hazır olmaması və s. kimi şayiələrlə ictimai rəyə təzyiqlər edirdilər. Lakin Azərbaycan Ordusuna onun arxasında dayanan xalq sübut etdi ki, Qarabağ üçün vuruşmağa hazırlıq. Beynəlxalq təşkilatlar, hərbi ekspertlər, hətta bəzi erməni hərbiçiləri belə bu döyüşlərdə Azərbaycanın üstünlüyünü etiraf etdilər. Bu hadisələr Ermənistana bir mesaj iddi: işğal edilmiş torpaqlarımızda heç bir zaman möhkəmləməyəcəksiniz və münaqışdır dondurula bilməz! Qarabağsız Azərbaycan təsəvvüredilməzdir. Necə ki ürəksiz can mümkünsüzdür. Bu Azərbaycanımızın və tariximizin haqqı səsidir!

Ürəksiz can olmaz ...

Azərbaycan baş verən hadisələrdə öz principial mövqeyini ortaya qoyma, bir daha göstərdi ki, biz giclüyük. Biz, sadəcə olaraq, öz torpaqlarımızda özümüzə qarşı yönələn yadelli təribatına cavab vermişik. Yenə belə bir təribat törədilərsə, erməni tərəfi təkrarən coxsayı itkilərə hazırlı olmalıdır. Eyni zamanda, Azərbaycan insanlıqın gücünü, məsələn, hərbi qazisi, peşəkar hərbçi Nazim Bayramov bildirib ki, Talış kəndi tərafındakı yüksəklik Tapqaraqoyunlu-Borsunlu-Torpaq təpə-Tərtər-Goranboy yolu boyu Tərtərin kəndlərini əhatə edən ərazilərin komanda yüksəkliyidir. Bu yüksəkliyin ələ keçirilməsi Goranboy rayonu və Naftalan şəhərinə təhdid yaradan halların minimallaşdırılmasına götürib çıxarı.

Lələtəpə yüksəkliyi ordumuza Həradiz qəsəbəsinə qədər ətraf əraziləri bilavasitə müsahidə etmək və hədəf almağa imkan verən olduqca mühüm strateji bir üstünlükdür. Bu yüksəklik hətta uzaq məsafələrdə belə düşməni gizləmək olacaq. Goranboy rayonu və Naftalan şəhərinə təhdid yaradan halların minimallaşdırılmasına götürib çıxarı.

Son məlumatlara görə, döyüslərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi.

O cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Ermənilərin azərbaycanlıların kömək-siz məlki əhalini silah hədəfinə çevirməsi ilə bağlı qeyri-real bəyanatları da faktiki olaraq tekzib olundu. Tarixçi və siyasi analistik, tarix elmləri doktoru Oleq Kuznetsovun — Ermə-

nistan Müdafıə Nazirliyinin həlak olanlar siyahısında Dağlıq Qarabağın bir sakini də yoxdur — deməsi erməni qarayaxmasının tutarlı ifası idi. Rusiyalı ekspert Andrey Yepivantsev hadisələrlə bağlı şərhində belə bir ifadə işlətmüşdür: “Əvvəller bəziləri belə düşünürdü ki, Qarabağ azərbaycanlılar üçün alınmaz qaladır. İndi artıq heç kim buna əmin deyil”.

Bu gün İrəvanda ən yüksək dövlət postlarını tutan şəxslər Xocalı soyqırımı cəlladırlar. Serj Sarkisyan köməksiz Xocalı sakinlərinin vohşicəsinə öldürülməsində şəxsən iştirak etmiş, insanlıqı sığmaya cinayətlərini çəkinmədən etiraf etmişdir. Saxta erməni tarixinin ideoloqu Zori Balayanın dünyaya məlum yürücü tarixçisi yaddaşımızda nifrəti yaşıdan faktlardır... Onlar öz mənfur niyyətlərini reallaşdırmaq üçün ana bətnindəki körpəni belə öldürməkdən çəkinməyən vəhşilərdir. Onlar özlərini “yazıq”, “kimsəsiz”, “təkənmiş” göstərən, “əzabəkəs erməni” cildində bürünərək dünyamın həqiqət görünə riya pərdəsi salanlardır. Bundan sonra hansı erməni səmimiyyətindən, humanizmindən səhbət gedə bilər?

Bəli, son hadisələr bir daha göstərdi ki, artıq Qarabağ danışqlarını intensivləşdirməyin vaxtıdır. Qısa müddət ərzində Azərbaycan dövləti və xalqı nəyə qadir olduğunu sübut etdi. Bu, təkcə hərbi, siyasi qələbə deyildi,

Qarabağın açılan “dügen”ü

Açıq və səfalət içinde sürünen Ermənistan hökuməti nəinki Dağlıq Qarabağı, heç Ermənistanı da tomin etmək iqtidarından deyil. İqtisadi çöküş yaşayan dövlətcik yalnız mühərbiə imitasiyası edəcək güce malikdir. Reallıq isə başqa cürdür: Ermənistan faktiki olaraq müstəqil deyil, vassalıdır. Ölək güclə ayaqda qalır.

Hayların ənənəvi obrası

Texnologiya əsri kimi xarakterizə olunan müasir dövrədə hərbi əməliyyatlar ərafəsində vuruşan tərəflər bir-birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmak üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Çünkü informasiya insanlara birbaşa psixoloji təsir vasitəsidir. Yəni mühərbiə yalnız hərbi güc deyil, eyni zamanda, elmi, texnoloji, psixoloji, informasiya vuruşmasıdır. Bütün aprel döyüslərində aydın şəkildə şahid olduq. Dövlətimizin üstünlüyü Ermənistanın hakim dairələri tərəfindən pərdələnməyə, Azərbaycanın “qeyri-etik” mövqeyi kimi şəhər olunmağa başladı. Azərbaycan yalnız hərbi deyil, eyni zamanda informasiya mühərbiəsinə də cəlb olundu.

Bədxah qonşularımız hər zamanki kimi “yazıq” obrazına bürünərək, “amansız” düşmən tərəfindən qəfil hückuma məruz qalmaları barədə dünəyaya bəyanat yadılar. Təəssüf ki, “yazıq” obrası ermənilərde işə yarayır. Müxtəlif televiziya kanalları, qəzetlər, coxsayılı istifadəçi olan sosial şəbəkələr erməni ağ-

dam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülməsindən sonra kənd Tərtər rayonunun tərkibinə vərilmədir. 1993-cü ildə Seysulan kəndi ermənilər tərəfindən işğal olunmuş və bu ilin aprelində kimi oradan düşmənin müdafiə xətti keçmişdir. Kəndin mühüm strateji əhəmiyyəti vardır. Seysulanın alınması düşmən mövqelərinin daim nəzarət altında olmasına imkan verir. Birinci Qarabağ mühərbiə qazisi, peşəkar hərbçi Nazim Bayramov bildirib ki, Talış kəndi tərafındakı yüksəklik Tapqaraqoyunlu-Borsunlu-Torpaq təpə-Tərtər-Goranboy yolu boyu Tərtərin kəndlərini əhatə edən ərazilərin komanda yüksəkliyidir. Bu yüksəkliyin ələ keçirilməsi Goranboy rayonu və Naftalan şəhərinə təhdid yaradan halların minimallaşdırılmasına götürib çıxarı.

Lakin beynəlxalq hüquq tətbiq olunmazsa, öz torpaqlarımızı azad etməyə borcluyuq. Səbir və dözüm bir həddə qədərdir. Artıq 23 ildir ki, Qarabağ torpaqlarına azərbaycanlı ayağı dəymir. Artıq 23